

## 2021 - NİZAMI GƏNCƏVİ İLİ



**ƏSMƏR CƏFƏRLİ**

*İsmayıllı rayon Keyvəndi kənd tam orta məktəbinin  
Azərbaycan dili və ədəbiyyatı müəllimi,  
Bakı Dövlət Universitetinin bakalavri,  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri*

# NİZAMI GƏNCƏVİ MƏKTƏBİ

### XOSROV ƏL-USTADIN YARADICILIĞININ ÖYRƏNİLMƏSİNDƏ NİZAMI GƏNCƏVİNİN ROLU

XII əsrд Azərbaycanda Atabəylər mühitində bir çox Azərbaycan yazıçı və şairləri fəaliyyət göstərmışlər. Azərbaycan yazıçı və şairləri içərisində Nizami Gəncəvinin müəsiri olan Əbu Bəkr İbn Xosrov əl-Ustadın xüsusi yeri vardır. Son dövrlərə qədər onun haqqında heç bir məlumat əldə edilməmişdir.

Hazırkı dövrdə də onun yaradıcılığını tam olaraq araşdırmaq mümkün olmamışdır. Müxtəlif mənbələrdən alınan məlumatlara görə, Əbu-Bəkr İbn Xosrov əl-Ustad XII əsrin 40-ci illərində Gəncədə doğulmuş, yüksək mədrəsə təhsili almışdır. Öz biliyi, savadı ilə yüksək şöhrət qazanmış, buna görə də Atabəylərin diqqətini cəlb etmiş, saraya dəvət edilmiş, gənc Atabəy şahzadələrinin, xüsusən Əbu-Bəkrin təlim və tərbiyəsi ilə məşğul olmuşdur. Əbu Bəkr İbn Xosrov əl-Ustad sonralar görkəmli şair kimi şöhrət qazanmış, Nizami Gəncəvinin yaxını və dostu olmuşdur. O, "Munisnamə" adlı əsərin müəllifidir.

"Munisname" əsəri fars dilində yazılmışdır. Əsərin meydana çıxmışında akademik Ziya Bünyadov və şərqsünas professor Rüstəm Əliyevin böyük əməyi olmuşdur. Bu əsəri Azərbaycanda Sovet hakimiyyəti qurulması ərəfəsində - 1920-ci ilin aprelində Böyük Britaniyaya aparmış və "Min bir gecə" adı ilə London muzeyinə vermişlər. İngilis alimi Q.M.Meredit-Ouns əsəri nəzərdən keçirmiş, onun "Min bir gecə"

ilə bilavasitə əlaqəsi olmadığını, "Munisnamə" adlı müstəqil əsər olduğunu öyrənmiş və 1974-cü ildə "Iran və islam" jurnalında əlyazmanın qısa təsvirini vermişdir. Z.İ.Bünyadovun səyi nəticəsində Britaniya muzeyindən əlyazmanın fotosurəti alınmışdır. Elmi yaradıcılığının son dövründə əsasən nizamişunas kimi fəaliyyət göstərən Rüstəm Əliyev əlyazma üzərində böyük zəhmətlə işləyərək Xosrov əl-Ustadın bu irihəcmli əsərini fars dilindən rus dilinə tərcümə edərək nəşr etdirmişdir. Rüstəm Əliyev əsərin tərcümə zəhmətinə qatlaşmaqla kifayətlənməmiş, əl-Ustadın ədəbi-elmi fəaliyyətini imkan daxilində üzə çıxarmaqla yanaşı, Nizami - əl-Ustad əlaqələrini, bu əsasda Nizami sənətinin mənbə və köklərini, sirlərini aydınlaşdırmağa çalışmışdır. Buna "Munisnamə" ilə yanaşı, Nizaminin bir sıra qeyd və işarələri də imkan vermişdir.

Əl-Ustad öz əsərinə bir neçə səhifəlik çox məraqlı bir mütqəddimə yazmışdır. Bədii mütqəddimənin klassik nümunələri XII yüzillikdə məhz Nizami Gəncəvinin poemalarında və Xosrov əl-Ustadın "Munisnamə" əsərində özünü biruzə verir. "Munisnamə"nin mütqəddiməsində rəsmi girişdən sonra Əbu Bəkr insanın öz nitqi ilə şərəfli olduğunu, sözdən daha qiymətli bir gövhər olmadığını və onun da Tanrı tərəfindən ancaq insana göndərildiyini yazar. Ustada görə bədii söz mənzum olduqda onun qiyməti daha da artır. Eləcə də mütqəddimədən aydın olur ki, əl-Ustad "Mənsur və Mərcan", "Sənəm və Əcəm", "Mehr və Müştəri", "Nakiza-yi kitab-i Əlfiyyə və Şəlfiyə", "Rahət ər-Ruh", "Nüzhətəl-Məclis" kimi altı böyük

əsərin müəllifi olmuş, bunların bir qismi nəsrli, bir qismi nəzmlə yazılmış və Atabəylərə - Cahan Pəhləvana, Qızıl Arslana, Əbu-Bəkrə ithaf edilmişdir. Əbu-Bəkr İbn Xosrov əl-Ustad dünya və şəriət elmlərinə bələd olan, bilikli və təcrübəli bir alim, yazıçı, şair kimi tanınmışdır. Rüstəm Əliyevin fikrincə, "Ustad" ləqəbini də buna görə qazanmışdır. "Munis-namə"dəki bir çox hadisə və fikirler, Rüstəm Əliyevin qeyd etdiyi kimi, sözbəsöz Nizaminin fikirləri ilə üst-üstə düşür. Nizami Gəncəvi "Xosrov və Şirin"in "Kitab üçün üzr" bölüməsində yazır:

*Bir Allah bəndəsi dostum var idi,  
Xeyli mehribandi, vəfadər idi.  
Şir kimi arxaydı mənə hər zaman,  
Düşmənə qılındı, mənəsə qalxan.  
Aləmdə biliklə qazanmışdı ad,  
Onunla yaşardı dünyada dilşad.*

Nizami göstərir ki, bir gün həmin vəfali dostu qəzəblı və pörtmüs halda qapısını döyərək onu "boş-boş hekayələr" yazmaqdə, istedadına layiq mövzularla məşgul olmamaqdə təqsirləndirir. Nizami "Xosrov və Şirin"dən parçalar oxuduqdan sonra doslu sakitləşir:


*Şirin dastanını eşidən kimi,  
Şirin olduğunu uddum dilimi, - deyir.*

Nizami ilə Əbu-Bəkrin həm bədii-estetik fikir, həm də əsərlərinin məzmun yaxınlığı barədə əsaslı fikir söyləyən R.Əliyev mülahizələrini ümumiləşdirərək Nizaminin və Ustad Əbu-Bəkrin etik, estetik və sosial-siyasi baxışlarının ümumi olduğunu yazır. O, həmçinin onların ümumi vətən - Gəncə, nəhayət, öz əsərlərini bu və ya digər Atabəyə - Məhəmməd Cahan Pəhləvana, Qızıl Arslana, Əbu-Bəkr Nüsrət əd-Dinə həsr etmələri onların yaşadı olmaqla bərabər, bir-birini yaxşı tanıdlarılarını yazır.

## **NİZAMI GƏNCƏVİ YARADICILIĞINDA QADINA YENİ BAXIŞ**

Dünya ədəbiyyatının aparıcı mövzusunun məhəbbət mövzusu olduğu hec kəsə sərr deyildir. Dünya bədii fəlsəfi ədəbiyyatında daha cox məhəbbətin bir növü - qadınla kişi arasındakı məhəbbət öz əksini tapmış və bu zəngin, çoxçalarlı duyğunun başqa tərəfləri müəyyən mənada kölgədə qalmışdır.

Dünya ədəbiyyatının müxtəlif dövrlərinə nəzer salsaq görərik ki, qadın-kisi münasibətlərinə baxış heç də birmənalı olmamışdır. Məsələn, qədim yunan cəmiyyətində qadına ayrılan ikinci dərəcəli rol böyük filosof Aristotelin əsərlərinə də təsirsiz qalmışdır. O, məhəbbəti qadınla kişi arasındakı münasibətlərdən daha cox insanla Tanrı arasındakı münasibətlər kimi qiymətləndirmişdir.



Qədim türk dastanlarında qadına münasibət məsəlesi daha maraqlıdır. "Kitabi - Dədə Qorqud" dastanının elə birinci boyundan biz qadınların kölə vəziyyətində, ikinci dərəcəli məxluq olmadığını görürük. Maraqlıdır ki, "bu, təkcə qadınların özləri tərəfindən deyil, kişilər tərəfindən də etiraf edilir. Məsələn, Bayındır xanın buyruğu ilə oğlu, qızı olmadığına görə qara çadırə aparılan, altınə qara keçə döşənib qara qoyunun ətindən qovurma yedirdilən və bir oğuz bəyi kimi bu baxımdan izzəti-nəfsi təhqir edilən Dirsə xan "bu qara eyib bana ya bəndəndir, ya xatundandır" deyir. Göründüyü kimi, Dirsə xan kişi və qadın arasında günahları tən bölür".

Məhəbbətin kişi ilə qadın arasındaki qeyri-qanuni akt kimi təqdiminə abidədə cəmi iki yerdə rast gəlmək olur - "Basatın Təpəgözü öldürüdü boy"da çobanın pəri qızı ilə münasibəti, "Uşun qoca oğlu Səgrək boyu"nda yetim qızla yetim oğlanın münasibəti. "Məhəbbət mövzusunda həya-abır baryerinin keçilməməsi, açıq-saçıq səhnələrin verilməməsi və bunun ümumiyyətlə eyib sayılması sonrakı ədəbiyyatımızda da öz ənənələrini möhkəm qoruyub saxlayır və bu baxımdan, məsələn qonşu İran ədəbiyyatı ilə fərq nümayiş etdirir". Bu isə hər şeydən əvvəl xalqın, müəllifin əxlaqi prinsipləri, mentaliteti ilə bağlıdır. Müqayisə üçün deyək ki, orta əsrlər şərqində geniş yayılmış "Ölfifyə-şəlfifyə" janrında əsər yaratmış Fəxrəddin Əsəd Gürganının (XI əsr) kişi və qadın arasındaki cinsi münasibətlərin bədii təsvirinə həsr olunmuş "Vis və Ramin" açıq-saçıqlığına, açıq səhnələrin təsvirinə görə hətta iranlı alımların özləri tərəfindən tənqid edilmişdir.

İnsan cəmiyyətinin yaranmasının qadınla bağlı olmasına baxmayaraq, zaman-zaman qadına münasibət çox adı olmuşdur. İslamiyyətdən əvvəl qadın kisinin şəhvətinə məhkum olunan adicə bir varlıq idi. Kəbəsiz qadınlar ən adı canlı kimi H.Cavidin də dediyi kimi, "ən nəfis işvəli bir qüvvə" - deyə başqasının zövqünə, istəyinə uyğun olaraq alınib-satılırdı. Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan qadınlara

münasibət müxtəlif dövrlərdə və quruluşlarda, islamaqədərki sivilizasiyalarda çox acınacaqlı bir şəkil almışdı. "Şərqə mədəniyyət ixrac edən" qərb dövlətlərində bu günə qədər qadınların bir çoxu eyləncə alətidirlər. Təəssüflər olsun ki, bu cür arzuolunmaz hallar bizim məmləkətdən də yan keçməmiş və illərlə formalışmış əxlaqımızın içindən parçalanmasında öz təsirini göstərmüşdür. Lakin təmiz bir din olan İslam öz gəlişiyələ bu zərif məxluqların mənəvi və fiziki cəhətdən əzilməsinin üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə qaldırmışdır.

Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından Nizami elə bir dövrdə yaşayırkı ki, hələ insanlığın etik-əxlaqi prinsiplərinin ədəbiyyata yol alması təzə-təzə formalışmaqdır idi. Nizamidən əvvəl, istərsə də onun yaşayıb-yaratdığı dövrdə qonşu xalqların əxlaq normaları və prinsipləri ilə türk etik-didaktik yaşayış və davranış prinsipləri, eləcə də qadına baxış və ona münasibət, cəmiyyətdə qadına ayrılan yer və rol haqqında düşüncələr, qadın şəxsiyyətinə verilən qiymət arasında böyük fərqlər aşkarlaşdırmaq mümkündür. Elə buna görə də fars etnik ədəbi mühitində geniş yayılmış açıq-saçılıq, çox zaman isə ədəbsiz səhnələr türk ədəbi mühiti üçün məqbul sayılmır, yolverilməz hesab edilirdi. Nizaminin ümumən insanlara verdiyi qiymət qadınlara da aid edilir. Şairin yaratdığı qadın obrazları cəmiyyətin müxtəlif zümrələrindən, təbəqələrindən götürülmüşdür. Bunların arasında hökmədar da var, kəniz də var, döyüşü də.

İlk pəməsi "Sirlər xəzinəsi"ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi "Sultan Səncər və qarı" mənzüməsində çox inandırıcı bir şəkildə verilmişdir:

*Zülm edib bir dul qarıya çox uddurmuşdular qan,  
O da Sultan Səncərin tutaraq yaxasından,  
Dedi: "Səndə zülm az görməmişəm qulaq as,  
Səndə gördüyüüm zülm əsla hesaba siğmaz  
Bir kefli darğa gəlib evimdə məni döydü-döydü,  
Salıb təpik altına məni doyunca söyüdü-söyüdü.*

Göründüyü kimi Nizami Gəncəvi dul və yaşılı qadının dili ilə ölkəyə və qadına düzgün münasibəti bərqpərar etməyə çağırır.

Nizami poemalarının qadınlarını birləşdirən ümumi xüsusiyyətlər vardır: zəriflik və gözəllik, zəka və sədaqət, tədbirlilik və səmimiyyət. Əsərlərdə qadının əksər hallarda bir tərbiyəçi, nəsihətçi kimi çıxış etməsi onun analıq funksiyasından irəli gəlir. "Qadına münasibət məssələsində öz sələfləri və müasirləri içərisində tutduğu unikal üstün mövqeyi aydın başa düşən şair, yeri gəldikcə həməsrlərinin qadına baxışını da bu və ya digər bir obrazın dili ilə ifadə etməyi və buna öz sənətkar etirazını bildirməyi də unut-

mur. Şairin qadınlığa hüsn-rəğbəti o qədər böyükdür ki, o, hətta mənfi qadın obrazı da yaratmamışdır". Nizaminin qadın obrazları əsasən xeyir işlərdə fəaliyyət göstərir, o dövrde geniş yayılmış qadın hiyləsi və fitnəsi haqqında təsəvvürlərə qətiyyən cavab vermirlər. Bu isə hər şeydən əvvəl ondan irəli gəlir ki, Nizami qadına bir ana kimi baxır və bu analıq funksiyasını o, qlobal kontekstdə götürür. Nizami poemalarında qadının əksər hallarda bir tərbiyəçi, nəsihətçi kimi çıxış etməsi də məhz onun analıq funksiyasından irəli gəlir. Nizaminin qadın obrazları gözəllik etalonu olduqları kimi, həm də nəciblik, xoş əxlaq, sədaqət simvoludurlar.

Nizaminin qadın obrazları şəriət ehkamları qarşısında itaət göstərir, xoşbəxt həyatı ancaq namuslu nügahda görülür. Bu cəhətdən şairin Şirin, Leyli kimi qəhrəmanları xarakterikdir.

Nizami Gəncəvinin ikinci poeması "Xosrov və Şirin" də qadın azadlığı, onun sevib-sevilmesi, haqqını tələb etməsi, ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvəsi olması, bəşəriyyətin onsuз yetim qalması ideyası çox bariz şəkildə göstərilmişdir. Müəllif əsərdə Şirinin bibisi Məhinbanunun qardaşı qızına verdiyi nəsihətlərdə qadın qürurunun hər şeydən üstün olduğunu vurguluyır:

*Bilər göylər də, vardır səndə ismət,  
Sənə şahlıq olar dünyada qismət.  
Əgər o Aydırsa, biz də Afitabiq,  
O Keyxosrovsə, biz Əfrasiyabiq  
Qəbahətdir kişi ardunca getmək  
Qadınlarçun eyibdir böylə etmək.  
Və ya:  
Qadınlar var durar orda ərən tək,  
Kişi çoxdur, qaraüzdür ölü tək.*

Bu sözlərlə Məhinbanu Şirini eşqində alçalmamağa, məgrurluğunu sindirməməga çağırır.

Nizaminin Şirini sevir, lakin sevgini cismani ləzzət almaq, şəhvani ehtirasına tabe olmaq kimi başa düşmür. O, sevgiyə daha real, yüksək düşüncə ilə yanaşır, yaxşı adı hər şeydən üstün tutur, hissərinə qalib gəlməyi bacardığı üçün insan kimi ucalır, namuslu məhəbbət fədaisinə çevrilir. Qadın-kisi münasibətlərində Nizaminin görmək istədiyi əsas cəhət halallıqdır, yəni xalqın uzun əsrlər boyu üstün tutduğu əxlaqi normalara uyğunluqdur. İlk poeması "Sirlər xəzinəsi"ndə Nizami məhəbbəti müxtəlif yönəldən izah etmiş, məhəbbəti humanizm, insana məhəbbət şəklində vermişdir. Nizami bu məhəbbəti "həvəsnamə"yə qarşı qoyur və buna görə də sifarişinin tələbi ilə "həvəsnamə" yazmalı olduğundan şikayətlənir. "Ancaq Nizami qarşısına "həvəsnamə"ləri kor-koranə təqlid etmək məqsədi qoymamış, şəhvət və ehtiras mənalarını ifadə edən həvəs sözünə yeni fəlsəfi

məzmun vermiş və bu janra gətirdiyi yeniliyi "ağılı həvəsləndirən pak həvəs" yaratması ilə izah etmişdir".

Nizaminin "Xosrov və Şirin" əsərində verilən Şirin obrazı uzaqgörən və ağıllıdır. Şirin sevdiyi insanın mənəvi cəhətdən kamilləşməsinə, həyatda mərhələ-mərhələ yüksəlməsinə kömək edir. Uzun müdət şahlığın verdiyi imtiyaz və imkanlar nəticəsində Xosrov səhvlər edir, cinayətə gedir. Həyatda Şirin kimi günəş təbiətli bir şəxsə qarşılaşması, onu sevməsi Xosrovun üzündəki eybəcərlik pərdəsini tədriçən cirib atır, qəlbinin dərinliklərində gözəlliyə, məhəbbətə olan güclü meyil onu ucaldır, xirdalıq, yüngüllük, səthilik içində batıb qalmağa qoymur. İki fərd arasındakı məhəbbət əslində Nizami üçün fəlsəfi fon rolunu oynayırdı və bu kontekstdə o, öz yüksək humanist ideyalarını şirin bir dillə çatdırmaq, məhəbbətin köməyi ilə insanı kamilləşdirmək, gözəlləşdirmək, vəhşi ehtiraslardan və instinktlərdən uzaqlaşdırmaq, bu dünyanın gözəlliklərindən həzz almağa yönəltmek istəyirdi.

Qadının ailəyə, nigaha bu qədər sədaqəti Nizami yaradıcılığında əsas yer tutur. Nizaminin Leylisi, Şirini ailə-nigah məsələlərində xalq adət-ənənələrinə hörmətlə yanaşaraq ləyaqəti hər şeydən üstün tuturlar. "Qadını "ya pərdədə, ya da gorda" görmək istəyən İsgəndərin bir qədər sonra Nüşabənin ağlı qarşısında heyran qalması buna nümunədir".

Şairin beşinci poeması "İsgəndərnamə"dəki Nüşabə sureti xüsusilə diqqəti cəlb edir. Nizaminin Nüşabəsi sanki bütün qadın obrazlarının tamamıdır. O, qadın haqlarının müdafiəçisi, qadın müdrikliyinin mücəssəməsidir:

*Erkək tİNƏTLİYƏM OLSAM DA QADIN,  
HƏR İŞİ BƏLLİDİR MƏNƏ DÜNYANIN.  
MƏN DƏ BİR ASLANAM, DÜŞÜNSƏN BİR AZ,  
ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ.*

Nizami Gəncəvi özünəqədərki ədəbiyyatda qadına olan bütün baxışların səmtini böyük sərkərdə İsgəndərin dilindən verilən "qüvvətdə erk?kd?n ucadır adın" sözləri ilə dəyişir.

*BUNUNLA B?RAB?R DIQQ?T EDINC?,  
SÖZL?RİN YERLİDIR, DOĞRUDUR M?NC?..  
EŞQ OLSUN BU FIKRI SAĞLAM QADINA  
MƏRDLİYİN YOLUNU GÖSTƏRİR MANA.*

Müəllif qadın iradəsinin möhkəmləyini, qadın sevgisinin zənginliyini, qadın fədakarlığının intəhəsizliyini bu surətlər vasitəsilə əks etdirir.

Göründüyü kimi, Nizami Gəncəvi adını idarəediçi bir qüvvə kimi, əlçatmaz bir varlıq kimi təsvir edir. Bütün bunlar müəllifin qadına baxışında, o cümlədən o dövr ədəbiyyatımızda qadına münasibətdə bir yenilik idi. O, qadına bu prizmadan yanaşaraq cəmiyyə-

tin təfəkküründə yanlış formalaşmış qadın obrazını təzələməyə, yeniləməyə cəhd göstərir. Müəllif insanları bu yanlış təsəvvürlərdən qurtulmağa səsləyir. Axı qadın cəmiyyətin əsas üzvüdür. Qadın cəmiyyətin yaradıcısıdır. Axı hər bir qadın bir anadır. Nizami burada sədaqət, vəfa, xeyirxahlıq, ismət, ləyaqət, gözəllik, nəciblik, zəriflik, uca Yaradana inam anlayışlarını məhz "qadın" sözündə, "qadın" anlayışında cəmləmişdir. Dahi sənətkar yaratdığı bu qadın surətləri vasitəsilə cəmiyyətin qadın haqqındaki bütün anlayışlarını alt-üst edir. Onların simasında insan mənəviyyatının əzəmətini, insanın qüdrət və gözəlliyini üzə çıxarıır.

## **NİZAMI YARADICILIĞINDA ŞƏXS ADLARININ ÜSLUBI-LİNQVİSTİK XÜSUSIYYƏLƏRİ**

Ümumi adı ilə farscadan ("Pənc gənc") "5 daş-qas" kimi tərcümə olunan Xəmsə və ya Beşlik Azərbaycanın klassiki Nizami Gəncəvinin 5 əsas əsəridir.

Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" - "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərqi xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustاد kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır. Elə sənətkarlar var ki, onların dəyərli irsi sərhəd və zaman tanımır, bəşəriyyətə güzel töhfədir. Nizami irsi bir hikmət dünyası, hər beysi nəsihət dolu, bitkin və kamildir. Müdrik kəlamları Nizami qələminin qüdrəti ilə elə yaradılıb ki, hər biri öz dəyərini zərrəcə itirməyib, əksinə, zaman keçidkə məna yükü qazanıb.

O şey ki, bizlərə lap aşikardır.

Orda da bir gizli xəzinə vardır. - deyən müdrik şairin hər misrası, hər beysi hələ tam kəşf olunmamış bir xəzinədir. Bu kəlamları oxuyan insan humanizm, vətənpərvərlik, dostluq, zəhmətsevərlik kimi fəzilətlərdən bəhrələnir.

Nizami poemalarında hər xırda məsələyə böyük diqqətlə yanaşmış, bütün bəşəriyyətə örnek sənət nümunələri yaratmışdır. Fəlsəfi baxışları, söz oyunları, əxlaqi-tərbiyəvi fikirləri ilə yanaşı Nizami yaradıcılığında maraqlı üslubi çalarlara da rast gəlmək olur. Diqqət çəkən məqamlardan biri də adların üslubi-linqvistik xüsusiyyətlərdən böyük sənətkarlıqla yaranması olmuşdur.

Ədəbi dilin bədii üslubunun yaranmasında şəxs

adlarının özünəməxsus yeri vardır. Şəxs adları fərqləndirməyə, fərdiləşdirməyə xidmət edir, bədii əsərlərdə isə emosionallıq və ekspressivlik yaratma keyfiyyətinə də malikdir.

Obrazın adlandırılmasında müəyyən tələblər olsa da, surətlərin dilində işlənən antroponimlər həm əsərin ideyası, süjet xətti ilə, həm də obrazların mənəvi və zahiri xüsusiyyətləri ilə əlaqədardır. Bu baxımdan bədii əsərlərdə mövcud olan antroponimləri vəzifəsinə görə iki qrupa bölmək məqsədə uyğundur: 1) bədii əsərlərdə iştirak edən obrazlara verilmiş şəxs adları, ləqəblər, titullar, ata adları, soyadlar aktiv antroponimlər; 2) ideyanın, süjet xəttinin inkişafı ilə əlaqədar olaraq bədii əsərlərdə bir obraz kimi iştirak etməyən, yalnız personajların dilində yada salınan, xatırlanan şəxs adları, ata adları, ləqəblər, təxəllüslər, soyadlar isə passiv antroponimlərdir. Passiv fonda daxil olmuş adlara "poetik onomastika" nöqtəyi-nəzərindən yanaşlıqda hər birinin əsərin onomastik sistemində öz yeri, vəzifəsi və funksiyası olduğunu görmək olar. Nizami poemalarında şəxs adlarının maraqlı üslubi xüsusiyyətləri vardır. Bunları belə qruplaşdırmaq olar:

### **1. Personajların adının lügəvi mənası surəti səciyyələndirir, onun əməli ilə eyni olur, şəxs adı ilə obrazın xarakteri arasında əlaqə yaranır.**

Əsərin maraqlı oxunmasını təmin edən bədii üsullardan biri də obrazın adının onun əsas ruhu ilə bağlı olmasıdır, yəni personajın adı bədii dildə üslubi keyfiyyətə malik olur. Məsələn, Nizaminin "İsgəndərnəmə" poemasında Nüşabə obrazının adı birbaşa xarakterini təmsil edir. Nüşabə - farsca ağıllı və gözəl qadın mənasını ifadə edir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli qu-ruluşdan söhbət açmışdır. Nizaminin Nüşabəsi təkcə gözəlliyi ilə deyil, həm də ağılı ilə böyük sərkərdəni öz qarşısında heyran edir. Artıq adını oxuduqda oxunun gözündə bu qadının əzəməti canlanır.

Eyni bu üsluba Nizaminin "Xosrov və Şirin" poemasında da rast gelirik. Şirin farsca sevimli, cana yaxın mənasında işlədir. Nizami Gəncəvi Şirin obrazını bu poemasında əsas obyekt kimi mərkəzdə saxlayır (günəş kimi) və bütün hadisələr onun ətrafında cərəyan edir. Şirin yalnız xarakter nümayiş etdirməklə, hadisələrə adekvat cavab verməklə nümunəyə çevrilir. Nizami Gəncəvinin çizdiyi hadisə tra-yektoriyaları daha çox Şirinin əhvalını, düşüncəsini, xasiyyətini bəlli etmək üçün sanki qurulub. Və istənilən situasiyada biz dəfələrlə qarşımızda mükəmməl Şirin obrazını görürük. Daha düzgün ifadə etsək, mükəmməl qadın strukturunu, sütununu görürük:

*Dodağı şirindir, adı da Şirin,  
Na Şirindən şirin insan mən gördüm  
Şirin də o şirin ləblər içində  
Aya bənzəyirdi Ülkər içində.*

Məhinbanu - farsca böyük xanım mənasındadır. Əsərdə Məhinbanu öz məsləhətləri ilə həqiqətən də adının mənasının haqqını vermiş olur. Şirini qadın qürürunu hər şeydən üstün tutmağa səsləyən Məhinbanu ona yol göstərir.

*Şəmira adlanır o göyçək qadın,  
Böyükdür mənası bu gözəl adın.  
Cürətdə kişidən heç geri durmur,  
Böyük olduğundan Məhin Banudur.*

Rövşənək- ("İsgəndərnəmə" poemasında, Dara-nın qızı) farsca aydın, işıqlı mənasını verən rövşən sözündəndir. Şair özü də bu adın mənasına işarə edərək yazmışdır:

*Könlünüü çevirmə Rövşənəyimdən,  
Təbii işıqla Günəş olur şən.*

"Leyli və Məcnun" poemasındaki Nofəl adı da maraqlı üslubi çalara malikdir. Bu ad çox güman ki, farsca yeni mənasında olan nov və uğur, səadət, müvəffeqiyə mənasında olan fəlah sözlərinin birləşməsindən əmələ gəlmışdır. Və Şair Nofəli təqdim edərkən bütün bu xüsusiyyətləri sadalayır:

*O yerdə mehriban, olduqca qoçaq  
Dəmir kimi möhkəm, mum kimi yumşaq,  
Nofəl adlanılan bir igid vardi,  
Ərəblər önungə boyun burardı*

### **2. Tarixi şəxsiyyətlərin adları işlənmişdir:**

Nizaminin poemalarında olduqca çoxlu tarixi adlara rast gəlirik. Bura həm dini adlar, həm də sərkərdə şah adları daxildir. Mədhlərində Məhəmməd Peyğəmbərin adını çəkən Nizami Adəmlə Həvvənin adlarına da toxunur:

*Yoxluğa bəxtiyarlıq işığı saçdı Adəm,  
Varlığın qapısını üzünə açdı Adəm.*

"Süleyman və qoca əkinçi" hekayəsində Süleyman peyğəmbərdən, "İsanın hekayəti"ndə İsa peyğəmbərdən bəhs edir.

Eyni zamanda "Sirlər xəzinəsi"ndə Nuşirəvan, Sultan Səncər, Cəmşid obrazları tarixən var olmuş şəxsiyyətlər olmuşlar.

Ənuşirəvan (öləməz ruhlu deməkdir) 531-579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı, Sultan Səncər (əzab verən deməkdir) 1118-1157-ci illər arasında Böyük Səlcuq sultəni, Harun ər-Rəşid isə Abbasilər sülaləsinin xəlifəsi idi.

Nizami bu adlara yeni nəfəs vermiş, bu obrazları şah, hökmər-xalq, ədalətli idarəetmə məsələlərində ön plana çəkmişdir.

Dara obrazı - "İsgəndərnamə" poemasında Dara sahib olan, malik olan mənasında işlənir ki, bu da obrazın xarakterinə tam uyğun gəlir. Poemada Dara öz sərkərdələrinin xəyanəti nəticəsində ölərkən İsgəndərə vəsiyyət edir qızı Rövşənəyi də "süfrə yoldaşı" etməyi ona tapşırır.

### 3. Simvollaşmış adlardan istifadə edir:

"Leyli və Məcnun" poemasında Leylinin, Məcnunun adları, "Xosrov və Şirin" də Fərhadın adı bədii ədəbiyyatımızda simvollaşmışdır.

Xosrov adı hakim, hökmdar; xeyirxah, xeyir verən anlamında, Fərhad-anlayan başa düşən anlamında işlənir. Amma Nizamiyə qədər bir çox sənətkarlar "Xosrov və Şirin" mövzusuna və bu adlara müraciət emişlər. Simvolik olaraq Xosrov və Şirinə ilk dəfə müraciət edən Firdovsi olmuşdur. Lakin Nizami Firdovsinin "Şahnamə" də bu mövzunu yarada bilmədiyi vurğulayır. Bildirir ki, Firdovsi qoca idi deyə bu dastanı lazımlıca əks etdirə bilməyib:

*Altmışda, sevginin, eşqin həyəcanı  
Titrədə bilməzdə yorğun qocanı.*

Bu baxımdan deyə bilərik ki, Nizaminin Xosrovu, Fərhadı ona qədərki ədəbiyyatda və Nizamidən sonrakı ədəbiyyatda simvollaşmışdır. Xosrov gücü, var-dövləti, Fərhad isə ağlı, saf sevgini simvolizə edir.

Nizami bu əsərdə göstərir ki, ağıl (Fərhad) heç də gücdən və var-dövlətdən (Xosrov) geri qalmır. Nə-zərə alsaq ki, "Xosrov və Şirin" şah sıfarişi ilə yazılb, onda bu cəsarətli ideya sayıla bilər. Ancaq Nizami ardıcılları (Nəvai, Arif Ərdəbili və s.) bu ideyadan uzaqlaşdırılar, Fərhadı da şahzadə kimi təqdim etdilər.

### 4. Real həyatdan götürülmüş insanların prototipini yaradaraq obraz yaradır:

"İsgəndərnamə" poemasındaki İskəndər obrazı tərixi şəxsiyyətin prototipidir. Nizami bu obrazdan istifadə edərək təxəyyülündə olan şah obrazını yaradmışdır. İsgəndər adının mənası böyük ölçüdə "qalib", "müdafiəçi" mənasını verən qədim yunan Alexander ləqəbinin mənası ilə üst-üstə düşür.

*Məclisdə Feyləqus oğlu İsgəndər,  
O pəri qızlara salmadı nəzər...  
Beşiyi öpərək oldular dilşad,  
Uşağa qoydular İsgəndərus ad.*

"Xosrov və Şirin" poeamasındaki Şirin obrazını da Nizaminin həyat yoldaşı Afaqın prototipi kimi başa düşmək olar. Şübhəsiz, Afaq tam mənada Şirinən prototipi deyil, amma bu da həqiqətdir ki, Nizami bu obrazı yaradarkən, çox sevdiyi Afaqdan təsirlənib, onun müəyyən keyfiyyətlərini Şirinən simasında

canlandırıb. Necə ki, Şirinin ölümünü təsvir edərkən özü də deyir:

*Oxu bu dastanı qəlbində kədər,  
O gözəl Şirinçün ağla bir qədər.  
Çünki tez tərk etdi o bu aləmi,  
Cavanlıqda soldu qızılıgül kimi.  
Qıpçaq bütüm təki ox kimi süzdü,  
Afaq sevgilimin sanki özüydü.*

### 5. Obraz adlarını xalq əfsanələrində götürür:

"Xəmsə" də əfsanələrdən götürülərək obraz adı kimi istifadə olunan adlar əsasən Azərbaycan və fars əfsanələrindən alınmışdır.

"Sırlar xəzinəsi" ndə "Cəmşidlə cavan Yavərin hekayəti" ndə Cəmşidin adını İran miflərindən götürmüştür. Eyni zamanda, "Firidunla ceyranın hekayəti" ndə də Firidun Firdovsinin "Şahnamə" eposunun qəhrəmanlarından biridir və qədim İran əsatirində əfsanəvi bir şahdır.

### 6. Adları folklor dan, xalq ədəbiyyatından götürür:

Məlumdur ki, Nizami Gəncəvi "Leyli və Məcnun" poemasının mövzusunu rəvayətlərdən, əfsanələrdən götürmüştür. Amma şair mövzuya öz dəstxətti ilə yanaşmış, əsərdəki obrazların adını xüsusi üslubla işləmiş, hər bir adı mənalandırmışdır. Adların obrazların xarakterinə uyğun səviyyədə çatdırılmasına xüsusi fikir vermişdir. Şair Leyli obrazı haqqında yazar:

*Bir ona düşmüşdü hamının meyli,  
Zülfü də leyli idi ,adı da Leyli.*

"Leyl" ərəbcə gecə, qaranlıq mənasını verir. Leyli adının qara ilə eyniliyi sanki onun faciələrindən, bəşinə gələcəklərdən xəbər verir.

Ösərin ikinci qəhrəmanı Qeys də öz adı ilə yox, xalq tərəfindən verilən Məcnun ləqəbi ilə daha çox tanınır. Qeys ərəbcə ölçü, miqdar, Məcnun isə dəli, divanə anlamında işlənir.

*Biçarə Qeys də əlacsız qaldı,  
Bu Məcnun sözünü üstünə aldı.*

Nəticə olaraq qeyd edim ki, Nizaminin "Xəmsə" si bir dəryadır. Adlar bununla kifayətlənmir. Burada araşdırılacaq olduqca maraqlı mifonimlər, zoonimlər, agionimlər (müqəddəs adlar) kosmonimlər, toponomislər, antropomislər, eyni zamanda maraqlı üslubilinqvistik çalarları olan epizodik şəxs adları vardır. Nizami bu adları incə-incə işləmiş, mənalandırmışdır. Düşünürəm ki, Nizaminin "Xəmsə" sində işlətdiyi bütün adların tədqiq edilməsi həm Nizami Gəncəvinin sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsinə, həm də dilçiliyimizə çox böyük faydalardır.